



Vurğun Əyyub

Dosent, Xəzər Universitetinin
Azərbaycan dili və
ədəbiyyatı departamentinin
mədəri

HÜSEYN CAVİDİN “QOMŞU ÇİÇƏYİ” ŞEİRİ

Sarışın balkonun konarında,
Yazın stəşli zərbəsile solub
Fəri uçmuş beşaltı saqsı çiçək,
Gah bilişs, gah titrəyərək,
Bekleyir mavigözlü bir məleyin
Nurdan tökmə nazik əllerini.

Həpsinin hüsnə-pürqəbirində
Artryor hər dəqiqli hüzni-qırub;
Gelerak şimdə bir pəriyi-şəbab,
Əldə bir dəstə cılıyır sirab;
İşte bayım baqışlı hər çiçeyin,
Güldürür çohreyi-mülkəddərini.

Nə qadar xoş... o nazəmin rəftər!
Nə diləşüb... o zülfü-zərrintər!
Həp o simayı-şux, o nim nikah,
O şəhamətli, atəşin gözlər
Ruh-i-əqərə bir tecalligah
Olaraq nuri-etiila serpar.

Bir çiçəkdən seçilmiyor hərgiz,
Həm də bir qonçadır ki, pək nadir...
O gül endəm iştə seyr edimiz!
Penbe güldən gözəl deyil də nedir?!
Mütəsəvvirmidir ki, bir insan
Onu görən də olmasın heyran?

Şeirin mövzu və məzmunu

Yaradıcılıqlarında “sonət sonət üçündür” nezariyyesine xüsusi önem veren romantiklər də hər hansı bir ideoloji məqsəd güdülmədən, səsial-ictimai məzmun izlenilmədən yazılmış şeirlər de vardır. Ancaq buradaca qeyd etməliyik ki, Avropa romantizmindən fərqli olaraq bizim milli romantiklərimizin yaradıcılığında belə şeirlərə az təsadif olunur. Romantiklərimizin içerisinde Cavid bu baxımdan digərlərindən fərqlənsə də, bu tip şeirlərə həttə onun da yaradıcılığında az bir miqdarda rast gəlirik. Bizim XX əsr romantizmi özünən yüksək vətəndaşlıq ruhuna, derin səsial məzmununa görə Avropa romantizmindən kükürlü suretdə fərqlənir.

“Qomşu çiçəyi” Hüseyin Cavidin “sonət sonət üçündür” nezariyyesi əsasında yazılmış

“saf şeir” adlanan əsərlərindəndir. Şeirin mövzusu adı bir həyat hadisəsindən - qonşu qızın balkondakı çiçəklərə su verməsindən götürülmüşdür. Cavidə qədər milli poeziyamızda belə real, adı hadisələr şeire nadir hallarda mövzu olmuşdur. Ona görə də, bu şeir ister mövzu və məzmun, ister forma və üslub baxımdan Cavidin yəni tipli əsərlərindəndir. Məzmun və sijət nə qədər sade və qısa olsa da, yüksək bir estetika, uyğun bir forma və təshübə qələmə alınmışdır. Şeirin adı ilk baxışda belə bir tövəsürat yaradır ki, şair qonşumun yetişdirdiyi çiçəklərdən bəhs edəcək. Amma şeirlə tamışlıqdan sonra belli olur ki, “çiçək” burada bir tərəfdən bir təbiət flinsürünlə, bitkiye işarə edirse, digar tərəfdən çiçəye benzədilən bir insan-qonşuluqda yaşayan

gənc, gözəl qızı (pariyi-şəbah) oxucuya nişan verir. Bu dönləş nə qədər gözlənilməz olsa da, sənətkarlıq baxımından təbii bir şəkildə baş verir. Şair bu iki varlığı ustalıqla bir-biri ilə əlaqəndərə bilmişdir.

"Qomşu çiçayı" şeiri dörd parçadan ibarətdir. İlk iki parça ilə son iki parça mezzmun və obyektlə baxımından fərqlənən de, bir-birilə sıx şəkildə bağlıdır. İlk iki parçada şair qonşu balkonda "yayın ataklı zərbəsi ilə" solub soluxmuş, "mavi gözü bir məleyin" "nurdan tökmə nazik əllərindən" su içmək həsrətiyle gözəleyen çiçəklərdən səhbət açır. Üçüncü parçada şeirin obyekti deyişir, şair indi çiçəklərdən yox, onlara həyat veren qonşu qızdan danışır, onun gözəlliyyini vəsf edir. Onun emelini - çiçəklərə su verməsini xoş olan "nəzənin rəftər" adlandırır. Amma şair bu qonşu qızın rəftər və zahiri gözəlliyyində çox da detallara varır, bir-iki ştrixle təsvirini tamamlayır, münasibətini bildirir. Sonuncu parçada bu genç və gözəl qızın özünləndən çiçəklərdən seçilmədiyini söyləyən şair ikicə misradan sonra daha irəli gedərək, qonşu qızın gözəlliyyini seyr etməye çağırduğu oxucularından bu qız "panba gülündə gözəl deyil də nadir?" deyə sual edir.

Təbii ki, oxucular bu suala obyektiv cavab vermək imkamında deyiller. Onlar sadəcə olaraq şairin gördüklarından doğan təsəssüratlarımı, ifadə etdiyi heyranlığa inanmaq məcburiyyətindədirler. Çünkü şair genç qızı oxucuya bütünlü mahiyyəti ilə ətraflı tanıtmadır. Həc onun zahiri gözəlliyyini də dolğun və detalları ilə

taşvir etməmişdir. Qızın gözəlliyi "xəsisəsinə" deyilmiş sözler, ifadələr, bənzətmələrlə ifadə edilmişdir. Sözsüz ki, bu, qızın münasibətdə inandırıcılıq keyfiyyətini azaltmışdır. Görünür, bunu özü də duyduğundan şair son iki misradə yeni və heyacanlı bir sual vermek məcburiyyətində qalmış: təsəvvür etmək mümkün kündirməli ki, bu qızın gözəlliyyini görüb ona heyran olmayıcaq insan tapşısın? Görülmən budur ki, bu gənc qız öz xeyirkəhəməli ilə - yanıb qovrulan çiçəklərə su verməkla şairi cəzb etmiş və bu zaman şair onun su verdiyi gözəl çiçəklərdən seçilmediyinin fərqinə varmışdır.

Cavidi bir şair olaraq maraqlandıran qonşu balkonunda seyr etdiyi manzara, çiçəklərin perişan hali, yakud gənc qızın fealiyyəti deyil. Bunlar sadəcə bir dekorasiya, vəsita rolumu oynamadıdır. Əslində, şairin möqsədi həc seyr etdiyi manzərəni bütün detallıyla, gənc qəhrəmanının dolğunluğu ilə canlandırmak da deyil, bəlkə dənə çox bu lövhə, xeyirkəhəl və gözəllik qarşısında duyduğu heyranlıq hissini oxucuya çatdırmaq, onu da öz duyğularma ortaq etmekdir. Onu da deyək ki, bu şeirde didaktik, ya-xud ideoloji, siyasi həc bir yön yoxdur. Amma əlbəttə ki, solub getməkdə olan çiçəklərə su verib onların qəmli çəhrəsini güldürən qızın hərəketi oxucuda ister - istəməz yoxsun, kimsesiz insanlarım özümü güldürmək gərəkdiyi fikrini yada salmış olur. Bu fikri şairin qızın hərəkatını təqdir etdiyini bildiren "Nə qədər xoş... o nəzənin rəftər!" misrası dəha da qüvvətləndirmiş olur.

Şeirin dil və üslub xüsusiyyətləri

"Qomşu çiçayı" dil baxımından Cavidin digər şeirlərindən çox da fərqlənmir. Şair bu şeirinde de ana dilin sözleri ilə yanaşı ərəb-fars dilinin luqət tərkibinə də mifracət etmişdir. Birinci parçada əsasən dilimizə aid sözler işlədilmişə, üçüncü parçada dəha çox ərəb-fars kəhənlərindən yararlanılmışdır. Hələ görünür ki, şair gərçək aləmin, real manzaranın təsvirində ana dilinin sözlərinə, öz duyğularını, təssüratlarını ifadə edəndə issə yabançı dilə üstünlük vermişdir.

Şairin ətraf alama baxışı son dərəcə subyekтив və duyğusaldır. Seyr etdiyi manzara on-

da heyrətli bir gözəllik duyğusu oyatmışdır. İlk parçalarda şair özümlənə qədər geridə saxlamaq, yalnızca baş verəni təsvir edən rolunda görünmək istəsə də, bu hal sona qədər davam etmir. Zətan, dediyimiz kimi, möqsədi öz duyğularını ifadə etmək olan lirik bir şair belə də hərəkat etməlidir.

Şeirin üslubu şairin qapıldığı duyğu aləminə, tabiatə, hadisəyə baxış tarzına uyğundur. Cavidin dilnəsəya baxışı, onu ifadə tarzi dedikcə estetik, cinsi zamanda mübhəm və sırrıdır. O, şilpaqlığı sevmir. Gizli, ilk oxunuşdan sırrını oxucuya açmayıyan bir dil, ifadə tarzi onu daha çox

cazib edir. Hələ "Pənbo çarşaf" şeirində şair özünün estetik qayəsini elan etmişdir: "Mən açıq şeirdən də həzz edərəm, Fəqət an gizli şeiri çox sevərəm." Şeirdeki sırlı həllər, ecazkar duyğular, şairənin ifadələri, məzmunu dil yadlığı (yad olan hem də sırlıdır, axı) arkasında gizlətmək onun sənətə, təbiətə, gözəlliyyə baxış tərzinin nəticəsi kimi ortaya çıxır. Ona görə də, şeirde bize mürekkeb, aydın görünməyən ifadə tərzini Cavidin zəifliyi yox, əsləb özünməxsusluğunu kimi dəyərləndirmək lazımdır.

Cavid insana məxsus duyğuları, hərəkəti təbiat fənsürlerinin, çiçəklərin, real varlıqların üzərinə köçürməkdə ustadır. Əslində, duyğulardan uzaq olan bitkilərə insani duyğuları, insana xas olan xüsusiyyətləri verinçə, şair onları canlandırır, bu canlanma oxucuda dərin, təsireddi bir iz buraxır. Şeirin ustəd qələmində yayın atəşli zərbəsi (bu ifadənin özü belə oxucunu ar-tıq adı olmayan bir halla üz-üzə getirir) altında solan çiçəklərin "fəri uçmuş" (ışığı çəkilmiş), gah hissiz, gah da titrəyərək onlara su verib canlandıracaq qızım yolumu gözleməleri, gözəlliklərinə qırıb hüzünün artması, çiçəklərin bayığın baxış olmasına, qızım gəlişi ilə qamli çəhrələrinin gülmesi - insana məxsus bu hallərin təbiətə aid edilmişsiyən romantik bir manzara yaradılmışdır. Şeir solğun rənglərin üstünlük təşkil etdiyi bir rəssam tablosunu xatırladır. Başlangıçdakı "Sarışın balkon" ifadəsinə diqqət edək! Nədən sarışın? Sarışın parlaq rəng deyil. Balkonun sarışın epiteti ilə bozulməsi sanki çiçəklərin sohvluluğunu, su hasratını bir az da artırmış olur, manzaranı tamamlayır, şairin təsvirini dolğunlaşdırır. Yaxud, "penbo gül" epiteti. Bilindiyi kimi, penbo qırmızı ilə ağın qarışığı olan solğun bir rəngdir. Romantiklərdə, o cümlədən Cavidə də solğun rənglərə qarşı qaribe bir sevgi müşahidə olunur. Cavid sənətkarlığıının danılmaz stibutu olan "bayığın baxış", "zülfü-zərrintar" (qızıl zərrələri saçan saçlar), "güləndəm", "ataşın gözələr" kimi epitet və təşbəhlər, müxtalif istiareler, mecazlar şeirin estetik dəyərini artırır.

Şair təsvirinin məzmununa uyğun bir səs

sistemindən istifadə etmişdir. Çiçəklərin su hasratından bəhs edən misralarda "s", "ş" samitlərinin çoxluğu bu həsrətin qüvvəti bir şəkildə ifadəsinə xidmət edir.

Şeir formaca indiyə qədər rastlaşmadığımız bir quruluşdadır. Hər parçası altı misradan olmaqla 4 parçadan ibarət şeirin qafiyə düzülmüş bir sisteme tabe olmayıb, tamamilə yeni və mürekkebdir. Birinci parçada yalmız üçüncü və dördüncü misralar qafiyələnmiş (çiçək/tütreyərək), digər misralar serbest buraxılmışdır. Əvəzində isə ikinci parçanın birinci misrası birinci parçanın birinci misrası (kənarında/pürqılıbaraında), ikincinin ikincisi birincinin ikincisi (solub/qırıub), ikincinin beşinci misrası birincinin beşincisi ilə (çiçəyin/məleyin), ikincinin altıncısı birincinin altıncısı ilə həmqafiyə (əlləri ni/mükəddərimi) olmuşdur. İkinci parçanın da üçüncü, dördüncü misraları öz aralarında qafiyələnmişdir. Üçüncü parçada birinci və ikinci, üçüncü ilə beşinci, dördüncü ilə altıncı misralar qafiyələnməkən ayrı bir düzüldüşdədirler. Dördüncü parça isə evvelkilərdən forqlı qafiyə sisteminə malikdir. Burada birinci ilə üçüncü, ikinci ilə dördüncü, beşinci ilə altıncı misralar öz aralarında həmqafiyə olmuşdur. Bəlkə bəzilərə görə bu bir sənətkarlıq qüsürudur. Menim fikrimcə, Cavid məzminin formaya qurban verməmək üçün bu cür serbest davranışlaşmışdır. Çünkü Cavidin şeirlərinə baxarken onun qafiyə sistemini diqqətlə yanaşdığını, orijinal, tam, mükəmməl qafiyələr seçdiyinin şahidi oluruq. Bu şeirdəki qafiyələr haqqında isə bunu demək mümkün deyil. Şeirdə söz kökündən düzəlnən çiçəyin/məleyin, restar/zərrintar, nikah/teccili-gah, kənarında/pürqılıbaraında kimi mükəmməl qafiyələr olduğu kimi, gözələr/sərər, hər giz/edimiz, solub/qırıub kimi zəif qafiyələr də vardır.

"Qomşu çiçəyi" şeiri öz mövzu və məzmunu, sənətkarlığı, estetikası, lirizmi ilə Hüseyn Cavidin ədəbiyyatımızda yalmızca ustad bir dramaturq deyil, hem də orijinal, poeziyamızda əzilnəməxsus yeri olan bir şair olduğunu təsdiq edir.